

“ALTERNATİV VƏ BƏRPA OLUNAN ENERJİ  
MƏNBƏLƏRİ İDƏN İSTİFADƏ, ENERJİ SƏMƏRƏLİLİYİ  
MƏSƏLƏLƏRİ ÜZRƏ  
VƏTƏNDAŞ CƏMIYYƏTİNİN MÖVQEYİ”  
Konfransı

14 sentyabr 2010-cu il


Bakı şəhəri, Caspian Plaza Oteli

Alternativ enerjiyə keçid: dünyada və  
Azərbaycanda gedən  
proseslər

*Sabit Bağırov,  
İqtisadi və Siyasi Araşdırmlar Mərkəzi*


# BƏZİ ÖNGÖRÜLƏR

2007-2035 illərdə dünya enerji istehlakı 49%  
artacaq  
(14% İƏİT ölkələrində və 84% qeyri İƏİT)




Dünya üzrə maye yanacağın  
istehsalı 2007-ci ildəki 86.1  
milyon bareldən 2035-ci ildə 110.6  
milyon barelə qədər artması  
gözlənilir


# 2007-2035 illərdə dünyada maye yanacağın istehlakı



# 2007-2035 illərdə dünya üzrə təbii qazın istehlakı



# 1990-2035 illərdə dünya üzrə ÜDM



# Nəyə Alternativ?

- neftə;
- təbii qaza;
- kömürə;
- radioaktiv maddələrə;
- sair tükənən enerji mənbələrinə

# Alternativ enerji mənbələrinə keçidi nə labüd edir?

- Enerji təhlükəsizliyi
  - *ənənəvi enerji mənbələrinin tükenmən olması;*
  - *ənənəvi enerji mənbələrinin qiymət sıçrayışları*
- Dünya iqlim dəyişmələri

# 2010-cu il yanvarın 1-nə dünya ölkələri üzrə neft ehtiyatları (milyard barel)


Country	Oil reserves	Percent of world total
Saudi Arabia.....	259.9	19.20
Canada.....	175.2	12.94
Iran .....	137.6	10.16
Iraq .....	115.0	8.50
Kuwait.....	101.5	7.50
Venezuela .....	99.4	7.34
United Arab Emirates....	97.8	7.22
Russia.....	60.0	4.43
Libya.....	44.3	3.27
Nigeria .....	37.2	2.75
Kazakhstan.....	30.0	2.22
Qatar .....	25.4	1.88
China .....	20.4	1.51
United States .....	19.2	1.42
Brazil.....	12.8	0.95
Algeria .....	12.2	0.90
Mexico .....	10.4	0.77
Angola .....	9.5	0.70
Azerbaijan.....	7.0	0.52
Norway .....	6.7	0.49
Rest of World.....	72.2	5.33
<b>World Total.....</b>	<b>1,353.7</b>	<b>100.00</b>

# 2010-cu il yanvarın 1-nə dünya ölkələri üzrə qaz ehtiyatları

Country	Reserves (trillion cubic feet)	Percent of world total
<b>World</b> .....	<b>6,609</b>	<b>100.0</b>
<b>Top 20 Countries</b> .....	<b>6,003</b>	<b>90.8</b>
Russia .....	1,680	25.4
Iran .....	1,046	15.8
Qatar .....	899	13.6
Turkmenistan .....	265	4.0
Saudi Arabia .....	263	4.0
United States .....	245	3.7
United Arab Emirates .....	210	3.2
Nigeria .....	185	2.8
Venezuela .....	176	2.7
Algeria .....	159	2.4
Iraq .....	112	1.7
Australia .....	110	1.7
China .....	107	1.6
Indonesia .....	106	1.6
Kazakhstan .....	85	1.3
Malaysia .....	83	1.3
Norway .....	82	1.2
Uzbekistan .....	65	1.0
Kuwait .....	63	1.0
Canada .....	62	0.9
<b>Rest of World</b> .....	<b>606</b>	<b>9.2</b>


Source: *Oil & Gas Journal*.

# 1990 – 2035 illərdə yanacaq tipli enerji mənbələrindən istifadə




Mənbə: World Energy Outlook, 2010. US EIA

# 2007-2035 illərdə dünyada elektrik enerjisinin istehsalında yanacaqdan istifadə




Mənbə: World Energy Outlook, 2010. US EIA

# 2007-2035 illərdə dünya üzrə elektrik enerjisinin istehsalında bərpa olunan mənbələrdən istifadə (külək və ənənəvi su xaric)



Mənbə: World Energy Outlook, 2010. US EIA

# 2007-2035 illərdə dünya üzrə enerji istehlakı ilə əlaqəli carbon dioxide qazının emissiyası



Mənbə: World Energy Outlook, 2010. US EIA

# Alternativ enerji mənbələri

Günəş;

Külək;

Okean axınları;

Yerkürəsi istiliyi;

Bioyanacaq;

# Alternativ energetika

- Külək energetikası (avtonom və şəbəkə ilə parallel işləyən külək generatorları);
- Günəş energetikası (su qızdırıcıları, günəş enerjisi kollektorları, fotoelektrik elementlər);
- Qeyri ənənvi su energetikası (okean axınları, şəlalələr);
- Kiçik su elektrostansiyaları energetikası;
- Yer kürəsi istiliyi energetikası (isti qrunt suları);
- Bio energetika (biodizel, metan);
- Kosmik energetika;

# AR Alternativ Enerji Mənbələrindən istifadə olunması üzrə Dövlət Programı

21.10.2004-cü ildə təsdiq edilib;

Programın əsas vəzifələri:

- elektrik enerjisinin istehsalında alternativ (bərpa olunan) enerji mənbələrinin potensialını müəyyənləşdirmək;
- bərpa olunan enerji mənbələrini istismara cəlb etməklə ölkənin enerji resurslarından istifadənin səmərəliliyini yüksəltmək;
- yeni enerji istehsalı sahələrinin yaradılması hesabına əlavə iş yerlərinin açılmasını təmin etmək;
- ənənəvi enerji mənbələrinin mövcud ümumi gücü nəzərə alınmaqla alternativ enerji mənbələrinin hesabına enerji gücünün artırılması və bununla da ölkənin enerji təhlükəsizliyinin yüksəldilməsinə nail olmaq

# Potensial külək enerjisi

İllik təxminən 800 MVt. Bu 2.4 milyard kVts enerji deməkdir.

Əsas coğrafi zonalar: 1) Abşeron, 2) Xəzər dənizi sahili zolağı və akvatoriyanın şimal-qərb hissəsi, 3) Gəncə-Daşkəsən; 4) Şərur-Culfa, 5) Qobustan. Buralarda küləyin orta illik sürəti saniyədə 3-5 m arasındadır.

# Potensial günəş enerjisi

Azərbaycanda günəşli saatların miqdarı il ərzində 2400-3200 saatdır (ABŞ və Mərkəzi Asiya ölkələrində - 2500-3000 saat, Rusiyada – 500-2000 saat).

1 kv.m yer sahəsinə düşən günəş enerjisinin miqdarı Azərbaycanda 1500 – 2000 kVts intervalındadır (ABŞ-də 1500-2000, Rusiyada 800-1600, Fransada – 1200-1400, Çində 1800-2000).

## Kiçik su elektrostansiyaları

Azərbaycandakı çayların tam hidroenerji potensialı 40 mlrd.kVts səviyyəsində qiymətləndirilir. Texniki cəhətdən əlverişli potensial təxminən 16 mlrd.kVts yaxındır. Bu gün elektrik enerjisi istehsalının təxmənən 18% su elektrostansiyalarının payına düşür (2.4 mlrd.kVts).

Kiçik su elektrostansiyalarının potensialı 3.2 mlrd.kVts səviyyəsində qiymətləndirilir.

# Biokütlə enerjisi

Biomaddələrin aşağıdakı mənbələri mövcuddur:

- Yanma qabiliyyəti olan sənaye tullantıları;
- Meşə təsərrüfatı və ağac emalı tullantıları;
- Kənd təssərrüfatı məhsulları və üzvi birləşmə tullantıları;
- Məişət və komunal sahələrinin tullantıları;
- Neft və neft məhsulları ilə çirkənlənmiş sahələrdən alınan tullantılar.

# Geotermal enerji

AR ərazisi termal sularla zəngindir. Bunlar Böyük və Kiçik Qafqaz dağları, Abşeron yarımadası, Talış dağ-yamac zonası, Kür çökəkliyi və Xəzəryanı-Quba ərazisində yerləşir.

# Dövlət Programında nəzərdə tutulan tədbirlər

- Qanunvericilik bazasının inkişafı;
- Beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi;
- Stimullaşdırma tədbirləri;
- Mütəxəssislərin hazırlanması;
- Elmi-metodik mərkəzin yaradılması;
- Elmi işlərin aparılması;
- Mövcud kiçik su elektrostansiyalarının özəlləşdirilməsi;
- Sair.

# Enerji Səmərəliliyi

Beynəlxalq Enerji Agentliyinin tövsiyyələri 7 istiqamət üzrə 25 sahəni əhatə edir. İstiqamətlər:

- Sahələrarası istiqamət;
- Binalar;
- Məişət cihazları;
- Avtonəqliiyat;
- Enerji səmərəliliyinə istiqamətlənmiş texnologilər;
- Sənaye;
- Özəl sektor

DİQQƏTİNİZƏ GÖRƏ  
TƏŞƏKKÜR EDİRƏM